

QIYAMƏT GECƏSİ

(əvvəli ötən saylarımdızda)

- Bir-birinizdən muğayat olun, axmaq zamanadı. Bu tərəflərə qəzet-zad gelib çıxmır ha, dünyadan xəberimiz yoxdu. Poçtu nə təhər söküblər sə yerində qamış bitib. İşiq da yoxdu barı televizora baxaq. Özünle qəzet getirməmişən?

- Maşında var, amma...
- Maşınla gəlmisən?
- Hə. Amma batib qaldı şəhərin ayağında.

- Bu gün-sabah əlli yaşın olacaq, hələ ağıllanmamışan. Yüz dəfə demişəm ki, belə havada maşın sürmə. Özün də hamiya ağıl öyrədirsen.

Götür, götür çayını iç, soyutma. Bu da mənim ağıllım. Uşaqlar nə teherdi?

- Büyüyürler.

- Uşaqlarını qorù, şəhər yedidi, ona-buna qoşularlar. Cox ərköyün eləmisən.

Uşaqları ərköyün böyüdüyüne görə atası Onu həmişə danlayırdı.

Atasının Ona tez-tez dediyi bir söz vardı və Kişi mütləq indi o sözü deyəcəkdi, dedi də:

- Oğul, bilirsən də, indiki zamanada kişi kimdi?

- Bilirəm, ata, demisən.

- Yox, bilmirsən, bilsən bələ havada maşınla yola çıxmazsan. Qulaq as. İndiki zamanada kişi o adamdır ki, axşam balalarının yanına salamat gəlir. Yaxşı kişi də bilirsən də kimdi?

- Bilirəm, ata, onu da demisən.

- Yoox, bilmirsən, yaxşı kişi də o kişidir ki, axşam evə gələndə balalarına çörək də alıb gətire bilir.

- Ata, indi mən hansında-nam?

- İçməsen, yaxşı kişilərdən. İçsən, olacaqsan qonşu Ser-yoj. Ə, onun da evini yandırıblar ey. O gün deyirəm ki, e, şəndığa, niyə çıxıb getmirsən Yerevana? Deyir mənim Yerrevanda nə itim azib,

Yerevandakılar yandırma-yıb evimi? Ay oğul, bir söz soruşum, bu hökumət harda qalıb gəlib çıxmır. Camaat qalıb işıqsız, qazsız, telefonsuz. Hər yer darmadağındı. Şəhəri elə günə qoyublar ki, heç on ilə tikib qurtarmaq olmaz. Camaatın çoxu ya daxal düzəldib yaşayır, ya da alaçıl qurub girib altına. Odey, dayingil də alaçıl qurublar.

- Anam dedi.

- Gələndə onlardan gəldim. Nə qədər elədim ki, durun gedək bize, gəlmədilər. Camaatın gözü qalıb yolda. Bəlkə bu şəhərdən də, bizdən də hökumət bezib. Nə oturublar o Bakıda, niyə gəlib şəhərlərinə yiyə durmurlar, kimi gözləyirlər?

(Povest)

Son zamanlar çox dəbdə olan, hətta ən yüksək tribunalardan söylənilən bir söz yadına düşdü və Onu gülmek tutdu:

- Lazımı.
- Kimi?
- Lazımı.
- Lazım kimdi ə?
- Lazım? Sənin bir əmin oğlu var ey, kənddə müəllim işləyir, onu.
- A köpəyoğlu, mənlə məzələnirsən?
- Əshi, zarafat eləyirəm də. Geləcəklər, az qalıb, bu gün-sabah, görürsən mən gəlmisəm? Bu evi də təzədən tikəcəyik, hələ məktəbi də.

- Nənən, a bala? Daş var? Sement var? Taxta var? Olsa elə özümüz tikerik də. Gələndən kəndin bütün camaatını tökmüşəm. Qarqarın üstündəki köprüyü düzəldək, düzəldə bilmirik. Anası yeməyi çekib qoydu stolun üstünə:

- A kişi, nə vermisən uşaşaala bilmirsən? Qoy çörəyini yesin.

- Hökumətdi də, gəlir-gəlsin, gəlmir cəhənnəmə gəlməsin. Bu şəhəri hökumət tikmişdi ki! Bu camaat özü tikmişdi, indi də tikəcək. Sən gələndə bu ev nə gündəydi?

- Məni ev-eşik yandırmır ey, bala, bunlar nemeslərdən də eclaçımlıslar. Qəbiristanlıqları tankla şumlayıblar. Natəvan öz əliyə İmaretdə çinarlar ekmişdi ey, hamısını kökündən kəsiblər. Pənah xanın gorunu darmadağın eləyiblər. Ev nədir ki, tikəcəyik. Bəs o çinarlar, bəs Pənah xanın goru?

- A kişi, sənin ayrı dərdin yoxdu? Sən o baban Pənah xanın goru, qoy uşaq çörəyini yesin. Çörəyini ye, oğul, soyutma.

- Yeyirəm.

Bəlkə bu sözləri indiyədək atasından yüz dəfə eşitmışdı. Nə atası bu sözləri demək-dən yorulurdu, nə də O, atasının bu sözlərini dinləməkdən. Cox yaxşı bildi ki, atası bunları danışdıqca dərdə dolu ürəyi boşalır. O da səbir-lə atasına qulaq asırdı ki, kişi ürəyindəki dərdi boşalda bilsin. Ürəyinin dərdini boşalda bilməyən höməyələrinin az qala hər gün yaslarına getməkdən günü qəbiristanlıqlarda keçirdi.

Xanımı deyirdi:

- Bilmirəm, sən mollasan, nəsən? Bütün günü yaslardan.

- Eldi, obadı getməsəm olmur.

Əslində bu dərdlərin bir gün atasının da ürəyini çatlaşdırıcıdan qorxmurdı, atası dünyani tutub yaşayışı deyildi ha. Onu qorxudan tama-milə başqa bir şey idi. Qor-

xurdı ki, ölüm atasının ürəyini çatlaşdıracaq o dərdlərin əlacından tez gəlsin və O da hamı kimi atasını öz əzizlərinin yanında deyil, əzizlərindən çox uzaqda, yad bir qəbiristanlıqda və atasının heç vaxt üzlərini görmədiyi yad adamların arasında dəfn eləsin.

Atası da ölümündən sonrakı bütün həyatını yad adamların arasında keçirsin. Və bütün bunları fikirləşdikcə, atasının tabutunu çiynində yad adamların yatdığı yad bir qəbiristanlığa apardığını görünün qabağına gətirdikcə ürəyi ağriyırı. Bunları və qeyri-bunları fikirləşə-fikirləşə və atası kimilərin dərdini də öz dərdi kimi çəkə-çəkə - bir dəfə zarafatla demişdi, camaat fabrik-zavod özelleşdirir, mən də özgələrin dərdini, əslinde isə bu dərdlər özgələrin deyildi, çünkü onun özü də həmin özgələrdən biriydi, çöllərə səpələnmiş bütün qohum-əqrəbələri da bu dərdləri çəkmək zorundaydı - bir də ayıldız, day ürəyi bu dərdləri çəkə bilmir, əksinə, dərdlər bu ürəyi çəkib aparır.

Və günlərin birində svetoforda maşını saxlayarkən oğlanlarına oxşayan və elə oğlanları yaşıda olan bir uşaq:

- Əmi, sən Seyid Lazım ağanın cəddi, mənə bir çörək pulu ver... -deyəndə, dili ilə sədəqə istəyən, gözləriyle onun yeddiarxadönünlənə söyen bu Dilənci Uşağın baxışlarından sarsıldı. Və xəstəxanada özünə gələndə hər gün dəfələrlə rastlaşlığı bu baxışın indi niyə onu ildirim ki mi vurduğunu anlaya bilmədi. Bəlkə həmin gün onun doğuldugu şəhərin işgal günüydü ona görə. Bəlkə sehər-səhər qəbiristanlıqda Fred Asifin məzarı üstə Hacı Vüdadiyə Quran oxudarkən hələ qız görməmiş düşmən güllesindən şəhid olan on yeddi yaşılı oğlunun başdaşısını balasını qucaqlayıbmış kimi bağrına basıb, cismən bu dünyada, ruhən isə oğlunun yanında olan bir ananın ağı deyə-deyə töküdüyü göz yaşlarını öz anasının göz yaşlarını bilmədi, ona görə. Bəlkə sehər-səhər redaksiyanın binasına girəndə müalicəsi üçün ondan yardım istəyən mühərbiə əlinin onun yarasını sağalda biləcək qədər para verə bilmədiyinə görə...

Bütün höməyələrinin andəri olan Seyid Lazım ağanın cəddinə and verən o Dilənci Uşağın gözləri... O gözəl onu söyürdü. Bahalı kürkünü söyürdü, maşını söyürdü, qalstukunu söyürdü. Özü də küçə söyüsləri ilə söyürdü. Və ən dəhşətli o Dilənci Uşağ onun oğlanlarına oxşayırırdı.

oğlanları yaşıdaydı. Və döyüşlərdə böyründə-başında dostlarına dəyen o güllələrdən biri də Ona dəyə bilərdi, Onunda uşaqları arxasız, yetim qala bilərdi və bu Dilənci Uşağın yerində ola bilərdi və hansısa bir svetoforan altında dayanıb hansısa bir əmidən:

- Əmi, sən Seyid Lazım ağanın cəddi...

O soyuq səngərlərdə düşmən gülləsindən salamat qurtara bildiyi canını adı qacqın, hər axşam dilənib gətirdiyi pulu görə evin ən hörməti kishişi sayılan bir Dilənci Uşağın gözlərindən, nifrat dolu baxışlarından qoruya bilmədi. Və bütün ümidi dərəcədən tabutunu çiynində yad adamların yatdığı yad bir qəbiristanlığa apardığını görünün qabağına gətirdikcə ürəyi ağriyırı. Bunları və qeyri-bunları fikirləşə-fikirləşə və atası kimilərin dərdini də öz dərdi kimi çəkə-çəkə - bir dəfə zarafatla demişdi, camaat fabrik-zavod özelleşdirir, mən də özgələrin dərdini, əslinde isə bu dərdlər özgələrin deyildi, çünkü onun özü də həmin özgələrdən biriydi, çöllərə səpələnmiş bütün qohum-əqrəbələri da bu dərdləri çəkmək zorundaydı - bir də ayıldız, day ürəyi bu dərdləri çəkə bilmir, əksinə, dərdlər bu ürəyi çəkib aparır.

- Mübariz həkimin daimi müşətilərindən birine çevrildi.

Başını qaldırıb üzündəki qırışlara bir dünyadan dərdi-kədəri çökmüş atasına baxdı. İndi daha atasının tabutunu çiynində hansısa yad adamların yatdığı yad bir qəbiristanlığa aparmaqdan qorxmağa dəyməzdi. Kişi öz evində-əşiyində, öz əzizlərinin arasında, doğmalarının yatıldığı Qarağaci qəbiristanlığının üç-beş addımlığında oturub şirin-şirin xanımından başqa heç kimin bişirə bilmədiyi çiçərtməni elə ləzzətli yeyirdi, indi nə qədər istəyirsən ölmək olar.

Onun məclislərdə dediyi bir tostu əvvəl-əvvəl başa düşməsələr də, hətta buna görə ondan inciyənlər tapılsa da, sonralar nəinki bu tosta öyrəndilər, hətta höməyələrini bu nu ən gözəl bir sağlam kimi məclislərdə söylədilər:

- Bu əziz gündə sənə nə arzulayıb? Gün o gün əlsən Ağdamda ölüsən, səni Qarağacıda basdırıq!

Artıq bu insanlar üçün ölümündə də dəhşətli bir şey var idisə, o da Qarağacıda basdırılla bilməmək dəhşəti idi.

Tələbə olanda Çində uyğurları qırmağa başlamışdır. Onda 70 yaşlı bir uyğur "Azerbaycan gəncləri" redaksiyasında hönkür-hönkür ağladığını görmüşdü. Bu ağlayan qoca sağ qalmağına sevinmirdi, deyirdi ki, kaş sağ qalıb belə yaşamaqdansa ölüb Vətəndə qalaydım.

Təbii ki, onda həmin qocanı başa düşə bilməmişdi. Şahmar o qocaya bir şeir də yazmışdı:

- Vətəndə seadət deyil, Qəbir istəyir qoca.

Nə Şahmarın, nə Onun və hətta itin də ağılna gəlməzdi ki, bir gün özləri həmin uyğunun taleyindən də dəhşətli bir tale yaşıyacaqlar.



Hə, indi atasının ölməyindən qorxmağa dəyməzdi, heç özünün də. Oturmuşdu öz evlərində, anasının açıldığı süfrənin başında, anasından başqa heç kimin bişirə bilməcəyi çiçərtməni yeyirdi, öz də Qarağaci qəbiristanlığının beşcə addımlığında.

Atası:

- Ürəyin nə təhərdi?
- Ürəyimə nə olub ki!?
- O gün anan yuxuda görüb ki, bir dilənci uşaq sənin üzünü çıxarıb aparıb bazarda satır...

Çörək qaldı boğazında, necə çəçədisə boğuldu. Anası kürəyinə bir-iki yumruq vurdu, stekana da bir az su töküb verdi ona:

- İç, iç! A kişi, niyə qoymursan uşaq adam kimi çörəyi尼 yesin, bayaqdan neçə dəfə demişəm sənə?! Başlamışın çınar belə gəldi, Pənah xan belə getdi! Cəhənnəm olsun sənin hökumətin də, sənin çınarın da!

Su içib özünə gəldi, amma daha əlini dünyadan ən lezzətli çiçərtməsinə üzətənən istəhəyi küsdü, əllerini dəsmalla sildi və üzünü tutdu anasına:

- Ana, o yuxunu necə görmüşdün?

- Yuxuydu də, görmüşdüm.

- Sən Sabir dayımın goru,

daniş görüm nə təhər görmüşən?

- Kimin goru? - deyə anası əlindəki su stekanını stolun üstünə qoyub təəccübələ soruşdu.

- Sabir dayımın.

Atası da əlini yeməkdən çəkib təəccübələ Ona baxdı:

- Sabir dayın ölübü?!

- Sabir dayım ölməyib ki!?

Anası əlini Onun alına qoyub:

- Çörəyini ye qurtar, dur sənə bir banka salım, bərk soyuqlamışan.

- Əshi, dayanın görüm, banka nədi? Məni dolayırsınız? Sabir dayım düz iyirmi beş ilə ölüb.

Anası:

- Dur, dur, dur keç o biri otağa, banka salım. Bu çiçərtmənin yarısını günorta Sabir dayın yeyib. Sabah gedib görüşərsən. Yüz faiz haqlı olduğunu bilən qalıb olmayı bilərdi, Sabir dayısıının tabutunu çiynində qəbiristanlığa aparmışdı, sonra da Süleyman Rəhimova oxşayan həmin Sabir dayısını öz əlləri ilə qəbirə sallamışdı, gördü mühəbisə yersizdi, qayıtdı yuxuya:

- Yaxşı, siz deyən olsun, indi yuxunu daniş görüm. Sən mənim canım, daniş.

(ardı gələn sayımızda)